

Xalqının yoluna ışığı salan vətənpərvər

Xalqımızın əbədiyəşar isimlərin-dən, Azərbaycan tarixinə adını görkəmli maarif xadimi, müəllim, yazıçı, bir sıra lügətlərin, dərsliklərin müəllifi kimi yazmış Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə 1866-ci ilin aprelində Şamaxı şəhərində tacir ailəsində dünyaya göz açıb. Firudin Köçərlinin yazdıqlarına görə tanınmış Şamaxı şair-lərindən Ağa Məsih Şirvani Sultanməcidin ulu babası olub. Ədibin bəzi məqalələrini "Məsihzadə" imzası ilə yazması da bu varisliyə dəlalət edir.

Sultan məcidin atası Hacı Murtuzəli tacir idi, Şamaxının sayılıb-seçilən ziyanlarından olub. Elmə, maarifə böyük maraq göstərib. Kiçik yaşlarından yazıb-oxumağa həvəsi olan Sultanməcidin ilk müəllimi də atası olub. O, əvvəlcə övladına yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxudub. Bir müddət məhəllə məktəbində təhsil alan Sultanməcid üç il də S.Ə.Şirvaninin üsuli-cədid məktəbində oxuyub. O, burada Azərbaycan, fars və rus dillərini öyro-nib. Şirvanının məktəbində rus dilini öyrəndikdən sonra o, təhsilini Şamaxıdakı rus məktəbində davam etdirib.

Rus dilini mükəmməl öyrənən Sultanməcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstytutuna daxil olub. Bu institut 50 ilə yaxın müddətdə vilayətlərin şəhər məktəbləri üçün müəllim kadrları hazırlayıb. Onu da qeyd edək ki, tələbələr burada olduqca ağır bir şəraitdə təhsil alıb, dünyəvi elmlərlə yanaşı, ilahiyat dərslərini də öyrəniblər. Padişah-pərəst maarif məmurları tələbələri Allahın və çarın "sadiq bəndələri" kimi təriyələndirmək üçün bütün vəsitələrdən istifadə ediblər. Lakin onların təzyiqlərinə baxmayaraq, dünyəvi elmlər öz işini görüb, hətta tələbələrin arasında rus inqilabçı demokratlarının əsərlərini və yasaq edilmiş digər ədəbiyyatı oxuya-nlar da olub. Ədib xatirələrində gizli ədəbiyyat oxuyan tələbələr içərisində onun da olduğunu qeyd edib.

S.Qənizadənin bir yazıçı, maarif xadimi kimi yetişməsində təhsil aldığı Aleksandrovski İnsti-tutunun mühüm rolu olub.

Çar maarif nazirinin 1887-ci ildə verdiyi sə-rəncama görə, o vaxt müsəlmanların şəhər məktəblrində müəllim islaməsi çar hökuməti tərəfin-dən qadağan edildiyindən S.Qənizadə tələbə dos-tu və gələcəkdə yaxın silahdaşı olacaq Həbibbəy Mahmudbəyovla birlikdə kənd məktəblərinə müəllim təyin ediliblər. Bu haqsızlıqla razılaşma-yan hər iki dost Bakıya gələrək 1887-ci ildə "Rus-Azərbaycan məktəbi" adlı ibtidai təhsil ocağının təməlini qoyublar. Bununla da Azərbaycan maari-fi tarixində yeni dövr başlayıb.

Sultanməcid Qənizadə ədəbi yaradıcılığı da Bakıda müəllimlik etdiyi 1890-ci illərdə başla-mışdır. Onun xalq nağılları əsasında uşaqlar üçün yazdığı "Tülkü və Çaq-çaqbəy" mənzum hekayəsi, "Məktubati-xarı" "Gəlinlər həməyili" və rus yazıçısı A.F.Poqosskinin eyniadlı hekayəsindən qismən təbdil etdiyi "Allah divanı" əsərləri həmin illərdə yaranmışdır. Ədibin 1891-ci ildə "Qönçə xanım" adlı bir pyes yazdığını haqda məlumatlar ol-sa da, bu pyes in迪yə qədər tapılmamışdır.

Rus dramaturgiyasını ilk dəfə səhnəmizə gəti-rən də Sultanməcid Qənizadə olub. O, 1894-cü il-də L.Tolstoyun "Əvvəlinci şərabçı" pyesini tərcü-mə edərək may ayında Bakıda tamaşaya qoyub.

XX əsrin əvvəlində Sultanməcid Qənizadə bir-birinin ardınca "Lügəti-rus və müsəlman", "İstihali-Azərbaycan" və Əlisgəndər Cəfərzadə ilə birlilikdə fars dilində yazdığı "Kəlidi-ədəbiyyat" elmi-pedaqoji əsərlərini yazaraq nəşr etdirib.

Azərbaycan maarifinin ağırlığını cıxnində şə-rəflə daşıyan Sultanməcid Qənizadə bir müddət Qori Müəllimlər Seminarıyasında da çalışıb.

Bu illərdə o, Azərbaycan mətbuatında müntə-zəm çıxışlar etmişdi. Onun sonralar kitab kimi noşr olunan "Allah xofu", "Qurban bayramı" kimi



orijinal əsərləri, "Nabəkar qonşu" hekayəsi "Də-bistən" jurnalında çap olunmuşdur. "Axşam sobri xeyir olur", "Xor-xor", "Dursunəli və ballibadı", "Lügəti-rus və türk" əsərləri də həmin illərin möhsuludur.

1908-ci ildə Sultanməcid Qənizadə Qori seminariyasından Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin ikinci rayon müfəttişi vəzifəsinə köçürülrək 1917-ci ilə kimi bu vəzi-fədə çalışıb.

Sultanməcid Qənizadə eyni zamanda dövrünün tanınmış mədəniyyət xadimi idi. Onun Azərbaycan teatrının inkişafı sahəsində də böyük xid-mətləri olub. Səhnəyə neçə-neçə istedadlı həvəs-karın cəlb edilməsinə, teatr truppalarının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə çalışan Sultanməcidin Hüseyin Ərəblinskiyin teatra gəl-məsində böyük rolu olub. Hüseyin Ərəblinski ilk dəfə məhz S.Qənizadənin rejissorluğu ilə hazırlanmış "Vəziri xani-Lənkəran" komedyasında (1898) Mehtər Kərim rolunu oynamışdır.

Sultanməcid Qənizadə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan Parlamentində milli və dini dəyərləri təbliğ edən millət və-kili kimi ən çox diqqəti "islam-türk" birliyinə yönəltmiş və türk-islam məfkurəsinin sintezində çıxış etmişdir. 1917-1920-ci illərdə mövcud olan "İttihad" partiyasının liderlərindən bir kimi Qəni-zadə hesab edirdi ki, islam bayrağının ucalmasında türk qövmləri müstəsna rol oynamışdır. Bu mənada Qənizadə türklüyün müdafiəsində da-yanmışdır. O, parlamentdəki bir çox çıxışında bə-yan edirdi ki, "İslam birliliyi"nin aparıcı rolu türk-lüyə məxsusudur.

Onun parlamentdəki çıxışları daim türklük və islamlıq əleyhinə çıxış edən daşnaklara və bolşeviklərə qarşı yönəlmüşdür. 1918-ci ildə Azərbay-cana gəlmiş Qafqaz-İslam ordusuna və onun ko-mandanı Nuru paşaya dəfələrlə böyük sevgi və hörmətini ifadə edən S.Qənizadə Qafqaz-İslam ordusu Azərbaycanı tərk etməyə məcbur olduqdan sonra parlamentdə türk əsgərlərinə qarşı həd-yan yağıdırən bolşeviklərə və onların əlaltılarına ən sərt cavab verənlərdən biri olmuşdur.

Sultanməcid Qənizadə sovet hakimiyəti illə-rində bütün fealiyyətini milli maarifin inkişafına həsr etmişdir.

O, publisist fealiyyətini də davam etdirmiş, "Maarif", "Qırmızı günəş" jurnallarında müxtəlif yazıları çap olunmuşdur. Zəngin elmi, pedaqoji yaradıcılıq fealiyyəti olan maarif xadimi Azərbaycan Maarif Komissarlığının kənd məktəbləri üçün müəllim kadrları hazırlayan pedaqoji texnikumlarında məşğələlər keçməklə yanaşı, müxtəlif rəhbər vəzifələrdə də çalışmışdır.

1934-cü ildən Yəzicilər İttifaqının üzvü olan ədib gənc yazıçıların yaradıcılıq dərnəklərinə baş-çılıq etmişdir.

Azərbaycan Dövlət Elmi-Tədqiqat İstítutu yanında lügət komissiyasının üzvü olan Sultanməcid Qənizadədən 1937-ci ilin reperesiyası da yan keçməmişdir. 1937-ci ildə həbs edilən qocaman maarif xadimi sürgün olunmaqla güllələnməkdən xilas ola bilmişdir. Azərbaycan maarifinin qurucularından olan, görkəmli elm, ədəbiyyat, maarif xadimi Sultanməcid Qənizadə 1942-ci ildə 76 ya-şında vəfat etmişdir.

**Elşən QƏNİYEV,
"Azərbaycan"**